

- İkinci ildir "Kulis.az"ın təşkil etdiyi hekayə müsabiqəsində münsiflər. Konkret bu ikili müsabiqədən danışaq. Ümumi qonağının necə olduğunu?

- "Kulis.az" saytının artıq iki ildir davam edən hekayə müsabiqəsinin prosesi, mühiti gölişdirmək baxımından təsiri böyükdür. Müsabiqənin möhəz hekayə janrı üzrə keçirilməsi də xüsusi ohomiyyət daşıyır. Əvvəla, çağdaş ədəbiyyatı carilək müstəvisində dəyərləndirəndə hekayə janrinin daha dinamik olduğunu görürük. Hər halda, bu janr vasitəsilə çağdaş insanın yaşamı, duymumu, düşüncəsi, obrazı ədəbiyyata birbaşa daxil olur.

Qaldı ki, hekayalara. Təbii ki, hər müsabiqədə olduğu kimi, burada stixianın götürdürülməsi nümunələr də yer alırdı, adəbi gücü, mündəricəsi, enerjisi olan mətnlər də. Bu mənədə, müsabiqə qatılan hekayələri müxtəlif yöndən dəyərləndirmək olar. Burada birbaşa zamanla dialoq üstündə qurulan hekayələr də vardi, tamam özgə dünyasının mətni kimi ərsəyə gələnlər də. Bütünlükdə bu hekayələr zənnimcə, nəsrədə yeni cəmiyyətin zümrəvi səciyyəsini bir araya gətirirdi. Qarabağ acılarını təleyində yaşayınlar, köhnə Bakının nostaljisində dalanlar, urbanizasiya probleminin gətirdiyi acı aqabi bölgələnlər, tənha insanların dramı, özgələşmə məsəlesi, küçə insanların problemləri, həyatın dibindəkili birbaşa naturallığında ədəbiyyata gətirmək ehtirası, sosial sixıntı, depressiv durum, pandemiya, mühəribə ağruları və s.

#### - Zəif hekayələr də çox olardı, yəqin.

- Təbii ki, ədəbiyyat faktı kimi uğurlu alınmayan hekayələr çox idi. İllüstrasiyaya köklənən, naturanın bədiyyiyatı üstəldiyi hekayələr öten il olduğu kimi, bu ildə qəçəlməz idi. Bilirsiniz necədir? Bəzi hekayələrde müəllif yaxşı mövzunu tapmışdı, amma işlənməsi zəif idi, müəllifin həyat materialı, nasırılık təcrübəsi çatmamışdı. Yaxud bozılarda yeni həyat materialı vardi. Amma yeni həyat materialı yenidə yanaşma, təqdim, xarakterini, obrazını istəyir nəsrəndə. Bu mənədə, ideya, məzmun və formanın vəhdətini verən az hekaya vardi.

Amma iyirmiliyə, onluğa düşənlər on yaxşılardır, seçilmiş hekayələr idi. Onluğa düşən hekayələr arasında isə Uluçay bayın bildirdiyinə görə, bal fərqi minimal həddə olub. Hər halda, qaydaya əsasən, qalib yalnız üç əsər olmalı idı və düşünürəm ki, seçilmiş üç hekaya öz yerlerinin tam haqqını verir.

#### - Bəs seçilməyən hekayələr arasında hansılar diqqətinizi çəkdi?

- Ümumiyyətə, bulki hekayələrin oxunuşundan sonra bir neçə kədəri obraz qaldı yaddaşında. Məsələn, Sevinc Elsevərinin "Azad" hekayəsi çox uğurlu mətn idi. Müharibədə oğul itirən ananın ağrısını psixoloji dərinliyində ötürə bilməşdi. Eyni ağrı Rəvan Cavidin hekayəsində də eksini tapmışdı. Xudavi obrazı ilə, iki oğlu şəhid olan atanın səssiz danişan yaşıntıları fonundu. Yəni bu pillədən həyat, dünya işləkləri necə görür, hər iki hekayədə bunu əyanlaşdırırmışdır. Cəhd vardi. Yaxud Orxan Saffarının öten il də, bu il də hekayələrindəki həyat materialı mənəcən çox maraqlı təsir bağışladı. Ümumiyyətə, öten il də, bu il də eksoriyyəti möhəz yarışmanın tanıtlığı, nasır qolmına böyük ümidi doğuran imzalar qaldı yaddaşında. İlhami Nasir, Orxan Saffari, Mahir Rəsuloglu, Sənan İsmayılov, Nizami Hüseynov, Sühiyyə Şirinova, Orxan Həsəni, Zaman Piriyev, Orxan Cuvarı, Furqan Sadıq, Tural Atıcı. Müsabiqələr həm də bù cür istedadlı imzaları öncə çıkmışlardır.

#### - Elnarə xanım, ənənəvi sual olsa da verəcəm. Size, müasir Azərbaycan yazı-

cısı müasir dünya ədəbiyyatı arenasına niyyə çıxa bilmir?

- İndiye qədər bu suala o qədər rəngarəng cavablar verilib ki, mənçə, ən kreativ olanlarından faydalıñə nəsə etmək olardı. Gözlək suala. Bunun sade və aydın olan iki yolu var.

Birincisi, dünya üçün maraqlı olan osor yazmaq. Yəni iç mosofisi. Bu kontekstdə bizdə həm nəsrdə, həm də poeziyada müøyən potensiala malik qələm adamlarımızın olduğunu düşünürüm.

O biri yol tərcümədən, təqdimatdan keçir. Əseri başqa ölkənin oxucusuna təqdim etməyin yollarını tapmalıyıq. Bu gün hər şeyin - dəyərlərin, meyarların, ədəbiyyatın yanaşma düşüncəsinin anbaan dəyişdiyi bir zaman keşimində dünya oxucusuna aparın yolu müøyən etməyin mexanizmləri nədir, bilməliyik. Bu işdə əsas yüksək bir neçə instansiyanın üzərinə düşür. Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi, Tərcümə Mərkəzi və digər instansiylar, nəşriyyat sistemi, kitab bazarı birbaşa missiya daşıyıcı olmalıdır. Yəni mətn ərsəyə gətirmək sərf yazıçı istedadına, peşə bacarığına, biliyinə, dünyagörüşünə bağlı olan tamam ayrı bir prosesdir, onu seçib dünyaya təqdim etmək ayri. Ona görə də burada istedadlı mətnlər bərabər yaxşı tərcümənin, yaxşı təqdimatın da rolu var. Bu baxımdan mən düşünürəm ki, dediyim ikinci kontekstdən biz hələ dünya ədəbiyyatı sistemində tam adaptasiya ola bilməmişik, yeni yerimizi tapmamışq.

Ümumiyyətə, bu gün humanitar sahələrdə çalışan insanların başlıca problemi maliyyə dəstəyinin olmamasıdır. İntellektuell potensial, geniş əlaqə və işlek mexanizmlərə malik işlərin əksoriyyəti fərdi entuziazma söykənərək gerçəklişir. Ardi gəlmir. Bir yerdən sonra qırılır. Niyəsi məlumdur. Bu sahədə milli donorlara ehtiyac var.

- Bu günün ədəbi mühiti, mənzorəsi sizə nə deyir? Proses necə gedir? Ümumiyyətə, proses varmı?

- Zənnimcə, çox yaxşı əsərlərimiz yaranır. Xüsusiylə, hekaya janrında, poeziya sahəsində rəqəbatə girəcək nümunələrimiz kifayət qədərdir. Son illər Mübariz Örən, Orxan Fikrətəli, Şərif Ağayar, Etimad Başkeçid, Mirmehdi Ağaoğlu, İlham Əziz, Sərdar Amin, Nərimən Kamalın, Yaşar Bünyadın, elə senior özünün hekayələrindən aldığım həzz oxuduğum Avropa müəlliflərinin mətnlərindən az olmayıb. Yeri golmışken, bu yaxınlarda Hədiyyə Şəfaqətin yenidə yazdığı romanını oxudum. Əlyazmadə təqdim etmişdi. İnsanın mənəvi dünyasını ekzistensial, sosial, psixoloji, altışur səviyyələrdə mətnə gətirmək baxımından fərqli matndır. Deməyim odur ki, bütün çotinliklərə baxımayaraq, ədəbi proses öz axarındadır.

- Ümumən roman janrında vəziyyət necədir size?

- Yaxşı romanlarımız az da olsa, yazılıb. Amma bu janrda ümumən aksayıraq. Çünkü hələ də Qorb insani kimi düşünüb yaxırıq əsərləri. Halbuki səqrə dəyərlərinin dünyəvişəsi prosesin yollarını bilməliyik. Əsas məsələ bu inca məqamla bağlıdır. Yeni tutaq ki, tərcümə olundun, bəs necə etməli ki, dünya səni qəbul eləsin, oxumağa çalışın. Cavab sadədir. Ortaq dəyərlər sistemi var. Bu sistemi mənimseyib ona uyğun yazmalyıq. Həm də yeni bədiyyatı, poetexnologiyalarla, ifadə vasitələrini zamana uyğunlaşdırımaqla. Bir də rəhunu dünya üçün maraqlı etmək. O ruh oxucunu özünə çəkəcəksə, fərqli bir ampluada nəsə tapacaqsə istəməz özünün ədəbiyyat arsenalına daxil edəcəkdir.

- İkinci Qarabağ müharibəsindən arıq iki il keçir. Sizə Qarabağ müharibəsindən əsər artıq yazılımlı id?

# Ədəbiyyata

Filologiya elmlər doktoru, tənqidçi-ədəbiyyatşunas

Elnarə Akimova ilə müsahibə



- Yazılıar, yəqin. Bu mövzuda ümidiyən deyiləm. Hətta bəzi nümunələr də meydana qoyulub artıq. Bəlkə, indi bu proses yazıçıların içində gedir. Şuşanın fəthi özü bir rolandırısa, hərb baxımından dünya üçün yənilikdir. Azərbaycan yazıçılarının bunu nə vaxtsa dünya ədəbiyyatı faktına çevirəcəyinə də inanram. Qlobal yanaşma müstəvisindən tutmuş metafizik çözümüna qədər. Müharibə mövzusu bir qədər forqlidir. Hər yazıçının onu idrak etməsi fərdi məsəlidir. Amma idrak etməsi hom də vacibdir. Yalnız işğal, yaxud zəfərlə bağlı deyil, son iki yüz ilin fövqündən, tarix müstəvisindən yanaşılmalıdır məsələyə. Daha epoxal, daha sistemli, monumental mətn təsəkkür ilə.

- Bəs sizin özünüzün də təmsil olunduğunuz müasir tənqidde hansı proseslər gedir?

- Bu gün ədəbi tənqid mətnə yanaşmada yeni düşüncə prinsipləri, yeni estetik meyalar formalasdırmağı bacarıb, ədəbi faktı modern Qərb ədəbiyyatşunaslığından gələn baxışlar sistemi, hermenevtik dillə şərh edən yeni paradiqma yarada bilib, amma əvəzinədə nisbətən sistemi və prosessül yanaşmamı fragmentar, dağıninq yanaşmalar əvəzlayıb. Halbuki tənqid kollegial yanaşma, çoxsosilik tolub edən sahədir. Bu gün rəqəbat məhiti aradan qalxıb, əsərlər ətrafında ciddi sənət polemikaları aparılmır. Yəni istosak də, nail ol bilmirik buna.

Məsələn, deyək ki, "Kulis.az" saytında yeni yazılmış hekayə müzakirələrinin keçirilməsi çox gözəldir, elə biz də "Ədəbiyyat qəzeti"ndə hekayə müzakirələri toşkil edirik, şərclə bağlı forqlı yanaşmalar sərgiləndi, ara-sıra romanların da müzakirəsini toşkil etdik. Yaxud "Azərbaycan" jurnalında olurdu belə müzakirələr. Deməli, məsələ necədir? Bu müzakirələri hansı yaradıcılıq problemləri ətrafında aparmağa nail olur, amma konkret həcmli əsərlərin müzakirəsində buna davamlı gerçəkləşdirə bilər. Yəni sistemli xarakter daşıdır.

- Sabəb nadir, size?

- Sebəblər çoxdur. Əsas qonorarın azlığıdır. Tutaq ki, tənqidçi bir romani oxutdurub evzində özüyyətine müvafiq no qədər qonor teqdim edə bilirik. Biri razı-

olanda, digəri olmur. Haqları da var. Heç kim mövcub etmək olmaz. Vəziyyət elədir ki, hamı əziziyətinə müvafiq dəyərləndirilməsi istəyir. Ona görə bizzət ancaq hekaya, şeir müzakirələri alınır, romanlar haqqında isə adətən bir neçə resenziyalar meydana qoyulur. Orda də hərə öz yanaşmasını sərgiləyir. Tənqid adətən ədəbiyyatın çoxsosilikli, kollektiv zəkası kimi üzdə olunda proses tekan vera bilir.

- Əvvəlki nəsil tənqidçilərinin mövqeyi ilə sizin nəsil və ya az, çox ortada olan tənqidçilərin mövqeləri arasında nə kim fərqli var? Dayışıklılık baş verib? Verib-sə, hansıldır?

- Sovet dövrünün qaynar dönəmində mövqeli tənqid meydən salırdı. Sonradan 60-80-ci illərdə dəha çox mətnin estetikasına istiqamətlənən tənqid meydana çıxdı. Yaşar Qarayev, Elçin, Aydin Məmmədov, Nizami Cəfərov, Kamal Abdulla, Kamil Vəliyev, Arif Əmrəhoğlu, Nadir Cabbarov, Vəqif Yusifli, sonrakı illərdə Məti Osmanoğlu, Tehran Əlişanoğlu, Cavanşir Yusifli, Azər Turan, Rüstəm Kamal dövrün imkan verdiyi qədər sənət kriteriyasından yanaşdlar proses. Sonra müstəqillik dönmə goldi. Tənqidin nəzəri gücünü, potensialı aldığı ədəbiyyatşunaslıq ölçüləri, proses tohlili cəhdələri dəyişdi. Çünkü ədəbiyyatın özü dəyişmişdi və tənqidin yeni ədəbi təcrübəyə evvelki baza ilə nüfuz etməsi mümkünüz idi.

Bir məqamı qeyd edim. Sovet dövrünün istor ideoloji, istorədən estetik tənqid istiqamətində yaxşı ilə bərabər, zoif mətni də hədəfə almış və tənqid etmək prioritet olub. Indi bizzət bu tendensiya aradan çıxmış üzərdir. Tənqid zəif mətn haqqında dənişməq çox lüzum görmür. Daha yaxşı olanı seçib, bələrləyib haqqında yaxşı, oxucuya teqdim etmək işinə kökləmir. Amma burdan digər problem meydana çıxır. Bəzən zəif mətn neinki tənqid olunur, eksinə, evzində yaxşı matah kimi oxucuya sırınır. Haqqında yazılan, tərifi göye qaldıran mətn nə dərəcədə buna layıqdır? Təessüf ki, bu estetik meyorda tonasılıb çox zaman pozulur.

Diger problem də var. Baxırsan əsərlərə bağlı yazıya, orda metnəndə başqa hor şey var. Əvvəller "izm"den qalıb kimi yararla-

# Ömür kimi yanashıram

nib uyğun geldi-gelmədi mətni həmin "izm" in prinsipləri nöqtəyi-nezərindən təhlil etmek cəhdləri öndə idi. İndi başqa təndensiya hökm sürür. Mətnin mahiyyəti qalır bir konarda, tənqidçi nezəri, fəlsəfi biliklərini sərgiləmək, mətnətrafı gəzismələrlə məşğul olur. Bunların olması normaldi, amma o şəkildə ki, təhlil gerçək mətnə əsaslaşın.

- Dövr dəyişəndə janrlar da, onlara münasibət də dəyişir. Bu gün ədəbi tənqidde hansı janrlar öndədir?

- Bizdə ədəbi tənqidin ədəbiyyatın ayrı-ayrı janrları və istiqamətləri üzrə ixtisaslaşmaması problem olaraq qalır. Hami her janrla yazır. Bu gün monoqrafiya, resensiya, portret, analiz yazıları da yazılır, yaxud oçerk, icmal janrı fragmental səciyyə daşısa da, funksionallığını itirməyib. Öndə olan janr isə esedir.

- Tez-tez fikirlər səslənir ki, bizdə tənqid ölüb, tənqid yoxdur, tənqidçilər ancaq tərifləməklə məşğuldur, ranqlı, nüfuzlu tənqidçilər müəyyən olunmuş şair və yazıçılarından yazardır. Yəni bu baxımdan sizdən və digər tənqidçilərdən umuküsü edənlər var. Bu fikrə münasibətiniz maraqlıdır.

- Bu fikirlər indi, yəqin ki, polemik mühitin olmamasından qaynaqlanır. Tənqidçilərin bir qismi daha çox esse janrinə keçib. Bu yaxşıdır, pisdirmi, deye bilmərem. İstanilan halda ağıllı təhlildən mətn də, ədəbiyyat da qazanır. Qaldı ki, umu-küsüye, bu tənqidin əbədi problemlərindən biridir. Yaziçi bütün hallarda tənqiddən umur və əksəriyyəti tənqidin varlığını o zaman qəbul edir ki, öz mətnlərini tənqidçinin təhlil predmetinə çevrildiyini görsün. Əks halda sen o yazıçı üçün yoxsan.

Qaldı ki, müəyyən olunmuş şair və yazıçılarından yazardır, özünü hansısa çərçivəyə salanları bizim ədəbi mühitdə hamı tanır. Guya nə qədər tənqidçi, esceistimiz var ki? Əksəriyyəti də söza leyəqətə xidmət edənlərdir. Buna görə tənqiddən narazı olanlar, tənqidçiləri neyinə müqəbilində yazardına görə suçlayanlar gerek özlerində cəsarət tapıb ad da çəksinlər, faktlara danışınlar. Nəç ildi tənqidlər məşğulam, tərcüməyi-hallında bir dənə də olsun təmənnaya əsaslanan yazım yoxdur, xüsusen ədəbi gəncliyə dəha həssas yanaşmağa çalışmışam. Haqqında yazdığım bütün şair və yazıçılar da təsdiqləyer ki, onlara bağlı yazdığımı metbuata çap olunanandan sonra biliblər. Size bir söz deyim. Təmənnasız sözün, təmənnasız xidmətin zövqü, tənqidçiyə yaştadığı həzzi başşadır. Allahın sənə verdiyi fitri təqribən qorumaqdır. Gözəl nə ola bilər. Mən ədəbiyyataya ömür kimi yanaşan adamam. Mətnlə özüm, Allahla mənə verdiyi istedad arasına heç nə buraxmamağa çalışıram. Bunun qarşılıqlı enerjisini de hiss etmişəm homişə. Ən ağır, eməkli məqamlarda sözün gücü ilə ovunmuşam, ədəbiyyat mənim xilasim olub.

- Ədəbiyyatşunaslar niyə yazıçı ola bilirlər?

- Niyə ola bilirlər ki. Türkiyədə Tanrılar örnəyi var. Həm on üstün ədəbiyyatşunas, həm şair, həm də dünya miqyasında yaziçıdır. Belə örnekler bizdə də var, dünyada da yetərincədir.

- Bir qədər də uşaq ədəbiyyatından danışaq. Azərbaycanda uşaq ədəbiyyatı nə yerədir? Bizdə sanki nağlı yazana, uşaqlar üçün şeir qosub, mahni bəstələyənə o qədər da ciddi münasibət yoxdur.

- Bizdə ümumən, ədəbiyyatın özüne ciddi münasibət arxa plana keçib. Özü də indi deyil. 1990-ci illərdən başlayaraq. Bu gün bu çöküş prosesi bütün dünya ədəbiyyatında gedir. Sadəcə onlar bizdən irəlidle oldular üçün onları düşüş də bize görə inkişafdır. Uşaq ədəbiyyatında da proses eyni şəkildə getdi. Kompüterin dövriyyəyə girməsi, internet oyunlarının yayılması, cib telefonlarının gündəm gəlməsi ilə bütün səhədələrin aradan qaldırılması məlumatdır. Diqqət eleşək, bu texnologiyani daha sürətə öyrənen və izleyən uşaqlar oldu. Yəni, uşaqların məraigində öz çıxarları üçün sui-istifadə olunma prosesi başlandı. Oxumağa, mütaliyəye maraqlı azaldı, kitab tirajları sürətə eniş yasadı. Ən böyük boşluq onda yarandı. Burda

nurdy. Ve tam on il içərisində oxu sayı evvelkindən də artıq effekt verir. İndi də orda maşın və əczaçılıq sonayesindən sonra kitab sənayesi öñ sıralarda yer alır.

Amma bizdə vəziyyət çox açınacaqdır. Ölkədə on milyon əhalinin 2-3 milyonu uşaqdır, çap olunan kitabların sayı uzaq 500-ü keçmirsə, üstəlik, o kitablar əyaletlərde yaşayan uşaqlara belə gedib çatırısa, yəni ölkə üzrə regional yardım sistemi qaydasında deyilsə, çox ciddi problemlərimiz həll olunmamış qalır deyə bilerik. Təessüf ki, ilərdir danişılır, eməli işlər görülmür.

- Bizdə həm də belə düşüñürər ki, tuşaq ki, bir yazıçı uşaqlar üçün nağlı, hekayə yazırsa, o, böyük əsərlər yarada bilmez. Amma Tolstoy, Turgenev, Hemingway uşaqlar üçün mətnlər, nağillər yazıblar. Bu məsələyə münasibətiniz necədir?

- Bu suali mənə keçən dəfə Xanım Aydın da ünvanlamışdı. Orda da qismən cavab-



önəmlə olan hansı məqamdır? Vəziyyətdən çıxməq üçün biz hansı yollara el atdıq, çıxış üçün nələri təcrübədən keçirtirdik?

Məsələn, bu yaxılarda Almaniya uşaq ədəbiyyatına dair çox maraqlı bir faktla rastlaşdım. Deməli, 2000-ci illərin əvvəllerində Almaniya fərq edir ki, ölkədə kitab oxusuna maraqlı 14 faiz aşağı düşüb. Panika başlayır: xeyal dünyası, dil çevrəsi daralmış bir nesille Almaniya öz geləcəyini necə quracaq? Bura qədər gətirilən elmi, texnoloji yüksəlişi geləcəye daşıməq necə mümkün olacaq? Beləcə, böyük bir hərəkatın əsası qoyulur. Evlərde, məktəblərde, kilsələrde, parlamentde belə her yerde toplantılar, media ilə açıq səhəbələr aparılır. Əsas mövzular olur: uşaqları kitaba yenidən necə yaxınlaşdırma bilərik? Sivil, rosimən bütün qurumlar bütün gücünü seforber edirlər bu iş. Yazarlar parlamente dəvət edilir, 200-dən çox yazarla görüşüb planlar qurulur. Alınan nöticələr dövlət səviyyəsində qanun halına salınaraq ölkə boyu reallaşmasına başlanılır. Yazarlar bir toplantıdan digərindən qəçirilmiş, məktəblərdə, bağçalarla, mədəniyyət ocaqlarının hər birində imza günləri keçirilir, nağillər danışılır. Ən əsası da, uşaq yazarlarının qarşısına əsərlər yazmaq, kitablar çap etmək məram kimi qoyulur. Yüzlərce yazar professional şəkildə çalışır, qeyd olunur ki, kitab ölkədə çörək kimi istehsal olur.

landırdım ki, əsl sənətkarlar uşaq ədəbiyyatına ikinci dərəcəli məsələ kimi baxmayıblar. Füzuli "Leyli və Məcnun"la bərabər "Meyvelərin söhbəti"ni də yazaqı vacib bildirdi. Puşkin "Yevgeni Onegin"lə yanaşı "Baliqçı və qızıl balıq" əsərini yazib meydana qoyub. "İblis" kimi faciə yayan Hüseyin Cavidin qəlemindən "Qız məktəbinde" adlanan zərif şir nümunəsi də çıxıb. Yaxud fransız simvolisti Marsel Şvobun 1896-cı ilde qəleme aldığı "Uşaqların selib yürüyü" əsəri var. Belə nümunələrin sayını istənilen qədər artırmaq olar. Sabir İran inqilabına, ölkədəki cəhəatlət məbarizəye silsilə şeirlər yazdığı bir vaxtda "Dəbistan", "Rəhber" kimi uşaq jurnallarında bacalacın maariflənməsi xüsusunda yazdığı şeirlərə aramsız mühərrizinin öñ xəttində idi. Deyirən, bizdə ele münasibət var ki, sənki uşaqlara üçün yaxan müellif böyük ədəbiyyat meydana qoya bilmez. Bəli, bizdə, belə də, belə yanaşılır məsələyə. Amma, eslinde, tam eksinədir. Məsələn, Mehmet Uzun yazar ki, İsvərəde bezi yayın evlərinin belə bir qaydası varmış. Deyir, ora bir roman yazıb götürdüyümüzde "uşaqlar üçün diqqət çəkməsi bir kitabınız varmı" deye sual edirlərmiş. Bu qaydanın qoyuluşu artıq uşaq ədəbiyyatına böyük status, nüfuz qazandır. Yəni uşaqlar üçün yazmaqın no qədər çətin və məsuliyət iş olmasi qənaətindən doğur.

- Daha nə kimi işləriniz, planlarınız var?

- Dünya ədəbiyyatında uşaqlardan bəhs edən xeyli sayıda gözəl nağillər, hekayələr, hətta romanlar vardır. Azərbaycanda da uşaqlardan bəhs edən əsərlər az deyil. "Bir gəncin manifesti", "Qaraca qız", "Danabəş kəndinin əhvalatları" və s. Amma qəribədir ki, haqqında bəhs etdiyimiz əsərlərin qəhrəmanları kədərlə, faciəvi status daşıyırlar. Sizcə bu əsərlərin belə pessimist əhvalda olmasına səbəb nə olub?

- Heyat yalnız sevincdən ibarət deyil, çətinlikləri də var və hətta daha çoxdur. Bu çətinlikləri anlatmamaq özünü qorumağı bacarmayan, xətalardan dərs çıxarmayan uşaqlar böyüyəcək. Yəni kədərdən də cəsərətlə yazmaq, anlatmaq lazımdır, bunun heç bir ziyanı yoxdur. Əsas odur ki, psixologiyasına zərər vurmasın uşaqların.

- Bəs uşaq ədəbiyyatşunaslığının misiyası nədir?

- Hər zaman dediyim bir fikir var. Uşaq ədəbiyyatı bizim məfkurə qaynağımızdır. Nağillər, əfsanələr ən böyük yaddaş məxəzidir, genetik kod daşıyıcısıdır. Ədəbiyyatşunaslığı bu sahənin elmi müstəvilərde öyrənilməsinə çalışır. Yarandığı çağdan günümüzə qədərki immanın inkişaf qanunu yığınluğunu tədqiq edir. Amma məsələ yalnız milli ədəbiyyatını öyrənmək kontekstində qoyulmamalıdır. 2018-ci ildə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda ilk dəfə "Uşaq ədəbiyyatı" şöbəsi yaradanda qarşımızda dayanan məsələləri birləşdirən mütəxəssis elədi. Uşaq ədəbiyyatının formalşma dövrüna, inkişaf dinamizmına diqqət ayırmalı yanaşı çağdaş vəziyyətini, dünyada gedən proseslərlə tipoloji uyğunluqlarını meydana çıxarmağı əsas hədəf kimi müəyyənledirdik.

Məsələn, hazırda meni Şərqi və Qərb nağillərinin tipoloji vahid kimi oxşar motivləri, yeni ümumi xüsusiyyətlərinə görə təsnifi maraqlandır. Türkəli uşaq ədəbiyyatına ikinci dərəcəli məsələ kimi baxmayıblar. Füzuli "Leyli və Məcnun"la bərabər "Meyvelərin söhbəti"ni də yazaqı vacib bildirdi. Puşkin "Yevgeni Onegin"lə yanaşı "Baliqçı və qızıl balıq" əsərini yazib meydana qoyub. "İblis" kimi faciə yayan Hüseyin Cavidin qəlemindən "Qız məktəbinde" adlanan zərif şir nümunəsi də çıxıb. Yaxud fransız simvolisti Marsel Şvobun 1896-cı ilde qəleme aldığı "Uşaqların selib yürüyü" əsəri var. Belə nümunələrin sayını istənilen qədər artırmaq olar. Sabir İran inqilabına, ölkədəki cəhəatlət məbarizəye silsilə şeirlər yazdığı bir vaxtda "Dəbistan", "Rəhber" kimi uşaq jurnallarında bacalacın maariflənməsi xüsusunda yazdığı şeirlərə aramsız mühərrizinin öñ xəttində idi. Deyirən, bizdə ele münasibət var ki, sənki uşaqlara üçün yaxan müellif böyük ədəbiyyat meydana qoya bilmez. Bəli, bizdə, belə də, belə yanaşılır məsələyə. Amma, eslinde, tam eksinədir. Məsələn, Mehmet Uzun yazar ki, İsvərəde bezi yayın evlərinin belə bir qaydası varmış. Deyir, ora bir roman yazıb götürdüyümüzde "uşaqlar üçün diqqət çəkməsi bir kitabınız varmı" deye sual edirlərmiş. Bu qaydanın qoyuluşu artıq uşaq ədəbiyyatına böyük status, nüfuz qazandır. Yəni uşaqlar üçün yazmaqın no qədər çətin və məsuliyət iş olmasi qənaətindən doğur.

- Daha nə kimi işləriniz, planlarınız var?

- Plan qurmağı sevmirəm. Belə bir fikir var, ömrümüzün yaxası vaxtin əlindədir, vaxtında xoşluğu baxın. Toki sağlam olsun.

Çox yaxşı kitablar üzerinde işləyirəm. Biri Mədəniyyət Nazirliyinin sıfırıdır, biri isə öz araşdırımdır. Tərtibçi olduğum kitablar da var. Allah nəsib etsin, hamisini təmamlayıb meydana qoya bilim.

Söhbətləşdi:  
Samirə ƏŞRƏF  
Kulis.az